



# Dövlət müstəqilliyinin bərpasına aparən yol

Azərbaycan Respublikası Milli Məclisinin 11 oktyabr 2021-ci il tarixli qərarı ilə 28 may Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü elan olunmuşdur. Xalqımızın tarixində mühüm yeri olan hər iki bayram gününün siyasi məzmunu obyektiv dəyərləndirilmişdir. 103 yaşlı Azərbaycan Demokratik Cumhuriyyətinin bəyan edildiyi gün, 28 may onun varisi olan Azərbaycan Respublikasının da Müstəqillik Günü kimi təsbit olunmuşdur. 18 oktyabr günü isə 1920-ci ildə işğala moruz qalmış milli dövlətimizin bərpası haqqında Müstəqillik Aktının qəbul edildiyi gün kimi bəyan olunmuşdur. Müstəqillik Bəyannaməsi ilə Müstəqillik Aktının vəhdət təşkil etdiyi, qanunvericilik baxımından birincinin ikinci üçün hüquqi baza yaratdığı əsaslandırılmışdır.

Azərbaycan hazırda əlamətdar tarixi hadisənin, respublikanın Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsinin 30-cu ildönümünü qeyd edir. Buna görə dövlət müstəqilliyinin bərpası gününə aparən mübarizə yoluna bir daha nəzər salmaq xüsusi aktuallıq kəsb edir.

28 may 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Cumhuriyyətinin bolşevik-rus qoşunları tərəfindən işğalından Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının hüquqi əsasını təşkil edən 1991-ci il 18 oktyabr tarixli Akta qədərki ictimai-siyasi proseslərin təhlili bu tarixi günün əhəmiyyətini bir daha ümumiləşdirməyin zərurılılığını diktə edir.

İyirminci yüzilliyin ikinci onilliyinin sonlarında dünyada, o cümlədən Rusiyada baş veren siyasi proseslərin nəticəsi olaraq Cənubi Qafqazda, eləcə də Şimali Azərbaycanda genişlənən demokratik hərəkat xalqın siyasi məfkurəsinin inkişafına böyük təkan verdi. Dünyanın böyük dövlətlərinin toqquşan maraqlarının düyünlük nöqtəsi olan Cənubi Qafqazın demokratik qüvvələri yaranmış beynəlxalq vəziyyətdən, Rusiyada rejimin devrilməsindən, kəskinləşən vətəndaş müharibəsindən istifadə edərək Zaqafqaziya Seyminin buraxılması Zaqafqaziya Müstəqil Federativ Respublikasının yaradılması haqqında qərar qəbul etdilər. Seymin Azərbaycandan olan deputatlarının iştirakı ilə keçirilən 27 may 1918-ci il tarixli fəvqələdə iclasda Azərbaycanın idarə olunması səlahiyyətini öz üzərinə götürən Müveqqəti Milli Şurานın yaradıldığı elan olundu. Şurana 28 may 1918-ci il tarixli ilk iclasında "Azərbaycanın müstəqilliyi haqqında Akt" qəbul edildi. Tarixi dövlətcilik ənənələrinə malik xalqımız milli-azadlıq hərəkatının məntiqi nəticəsi olaraq müstəqillik dövrünə qədəm qoydu. Lakin cəmi 23 ay əhəmiyyət göstərən milli hökumət bolşevik-rus ordusunun süngüsü gücünə devrildi. İşğaldan sonra XI bolşevik-rus ordusuna qarşı davam edən müqavimət hərəkatı ağır artilleriyanın gücü ilə susduruldu. Azərbaycanın işgalinə qarşı aparılan mübarizə sovet siyasi sistemi əleyhina qeyri-leqal hərəkatın başlanğıcını qoydu. Həm ölkə daxilində, həm də mühacirətdə olan vətən fədailəri tərəfindən 70 ilə qədər gizli davam edən bu mübarizə XX əsrin 80-ci illərinin sonu, 90-ci illərinin əvvəllərində beynəlxalq münasibətlərin və sovet imperiyasında dərinleşən iqtisadi-siyasi böhranın kəskinləşməsi nəticəsində yeni keyfiyyət mərhələsinə daxil oldu. Sovet dövlətinin vahid iqtisadi sisteminin bazısını təşkil edən ictimai mülkiyyətdən xüsusi mülkiyyətə kecid tədbirləri, regional milli konfliktlərin kəskinləşməsi, siyasi sistemin "demokratikləşdirilmə" kompaniyası, təkpartiyallığın leğvi, çoxpartiyallığın berqərər olması və digər iqtisadi və siyasi tədbirlər SSRİ-nin süqutunu daha da sürətləndirdi.

Bələliklə, SSRİ-nin dinc yolla dağıldılması kursu nəticəsini çox gözlətmədi. 1991-ci ilin sonunda imperiya tarix səhnəsindən çıxarıldı.

Azərbaycanın dövlət müstəqilliyi üçün hələ XX əsrin 70-ci illərində səsial-iqtisadi baza yaradan, dünyada və sovet imperiyasında cərəyan edən prosesləri əzaqqorənlilikle müşahidə edən Ulu Öndər Heydər Əliyev hələ 1986-ci ildə sovet dövlətinin siyasi sisteminin tədricin qürub edəcəyini, imperiyadan asılı milletlərin, o cümlədən doğma xalqının azadlığa çıxacağı günün çox uzaqda olmadığını duyaraq deyirdi: "O zaman hiss edirdim ki, dünyada böyük dəyişikliklər baş verir və bunu alqışlayırdım".

Dövlət müstəqilliyi üçün yaranan obyektiv siyasi imkandan çıxış edərək ittifaq respublikalarında, o cümlədən Azərbaycanda sovet siyasi sisteminin məngənəsindən qurtulmaq uğrunda kütłəvi etiraz hərəkatının başlanması Ümummilli Liderin fenomenal əzaqqorənliliyin təsdiqi idi.

Müxtəlif millətlərdən olan xalqların "merkezdənqəçmə" prosesinin qarşısını almağa can atan imperiya irticə yolu tutdu. Azadlığın astanásında duran xalqlar, xüsüsəl türkdilli xalqlar əleyhinə, onların liderlərinə qarşı təzyiqlər gücləndirildi. Türkəlli xalqların rəhbərlərinə qarşı hücumlar başlandı. Qazaxistanda uzun müddət rəhbər vəzifədə çalışmış Din Muhammed Kunayevin istəfaya göndərilməsi, qazax xalqının iradəsinə zidd olaraq respublikaya rus milliyyəti şəxsin rəhbər təyin edilməsi və digər bu kimi antitürk meyilli addımlar bu məqsədi güdürdü.

İmpriya rəhbərliyinin məqsədini təhlil edən, türk xalqlarının XXI əsrədəki

yerini əzaqqorənlilikle müəyyənledirən Heydər Əliyev türk dünyasının maraqlarının müdafiəsinə qalxmaqla ədalətə, prinsipiəlliğə, millətinə sadıqlik, təs-sübəşlik nümunəsi nümayiş etdirdi. SSRİ Nazırılar Soveti sədrinin birinci müavini vezifəsində işləyən Heydər Əliyev ona qarşı edilecek hücumlarından çəkinmeyərək, hələ 1986-ci ildə M.Qorbaçovun milli siyasetini cəsərətə ifşa edərək birbaşa ona deyirdi: "...Bunu etmək olmaz. Qazaxistan böyük bir respublikadır... Bundan əvvəl də bu respublikaya rəhbərlik edənlər qazaxlar olublar. Amma indi Qazaxistana başqa millətdən olan bir adamı rəhbər göndərmək doğru deyil".

İdareçilik bacarığına, qətiyyətinə, mübarizliyinə, ittifaq dövləti başçılığının layiq şəxs kimi dəyərləndirilməsinə qısqanlıqla yanaşan sovet dövlət rəhbərliyi Heydər Əliyevə təzyiqlərə başladı.

Ümummilli Liderin qayğısı sayəsində Azərbaycanda məsul vəzifələrə yüksələnlər də, çətin anlarda maskası yırtılan, "...inəndiğü adamlar ondan üz dönderdilər, ona xəyanət etdilər". Milli maraqları düşünək qeyrətindən məhrum "şər bədxahalar"dan istifadə edərək "antiəliyevçi" kampaniyaya start verildi.

Məhz Heydər Əliyev şəxsiyyətinə qarşı təzyiqlər dövründə indiki Ermənistanda yaşayan azərbaycanlı əhalinin dədə-baba yurdundan didərgin salınması, Dağlıq Qarabağın işğali siyaseti intensivləşdi.

Təcavüzkar erməni siyasetinə qarşı yüksələn kütłəvi etiraz mitinqləri respublikanı xilası yolu Heydər Əliyevin həkimiyətə getirilməsindən görən xalqın haqqı ictimai rəyini ortaya qoysa da millətərin mövqeyini heç zaman nəzərə almayan həm ittifaq, həm yerli iqtidár, həm də respublikada olan müxalifətin bəzi qanadları tərəfindən bu təşəbbüs qısqanlıqla qarşılıdır. Halbuki siyasi böhranın kəskinləşdiyi belə bir zaman da respublikadakı ictimai-siyasi vəziyyəti, rəhbərlik təcrübəsini, xalqın rəyini nəzərə alaraq Heydər Əliyevi respublikaya dəvət etmək, məsləhətlərindən bəhrəlmək en düzgün seçim olardı.

Səriştəsiz iqtidár isə imperiyanın süqtunun qaćılmas proses oldugunu dərk edə bilmədi. Moskvameyilli mövqədən çıxış edərək "antiəliyev kampaniyası"na rəvac verdi. Beləliklə, nə iqtidár, nə də müxalifət xalq, dövlət üçün zəruri olan siyasi ortaq mexrəcə gələ bilmədi.

Xalq etirazlarına qarşı irticə yoluunu seçən sovetin dövlət rəhbərliyi Azərbaycan xalqını susdura biləcəyini güman edərək, 1990-ci il 20 Yanvar faciəsinə qarşırı qərar verdi.

Sovet dövləti rəhbərliyindən əzaqqorlaşdırıldıqdan sonra "siyasi əhəmiyyətə məşğul olmayıacağının" düşüncən, ancəq üreyi hər an xalqı ilə döyünen Heydər Əliyev sağlamlığı üçün təhlükeli bir şəraitdə, öz doğmaları ilə dərhal Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək 20 Yanvar faciəsini, dinc insanların qarşısında törədilən silahlı vəhşiliyi Azərbaycan xalqına qarşı kütłəvi qırğıın aktı kimi pislədi. Xalqı ilə bir yerde olduğunu ifade etdi. Bu faciə sovet imperiyasına qarşı nifret dolu beynəlxalq ictimai rəyin dəha da dərinleşməsinə, imperiyanın iflasına təkan verdi.

SSRİ-nin dayağı olan sovet ordusunun beynəlxalq aləmdə onsuza da işğalçı kimi tanınan nüfuzuna zərba vurdu. Şəhəri Avropadan çıxarılmışa artıq başlanılmış sovet ordusunun sosializm düşərgəsi ölkələrini tərketmə prosesi aktiv fazaya daxil oldu.

Bələliklə, Azərbaycanda yüksələn xalq hərəkatı sovet imperiyasının, eləcə də beynəlxalq sosializm cabhəsinin süqutuna təsir baxımından da öz sözünü dedi. Qanlı Yanvar Azərbaycan xalqının siyasi həyatında dönüş nöqtəsi oldu.

20 Yanvar şəhidlərinin qanı üzərindən adlayaraq hakimiyətə gələn yeni iqtidár nəinki Moskvameyilli mövqədən əl çəkmədi, respublikanın sərhədlərinin erməni silahlı təxribatçılarından qorunmasını təşkil edə bilmədi, milli birlik yaratmaq əvəzinə, xalqının ağır günlərində Vətənə qayıdan Ümummilli Liderə qarşı tacrid siyaseti ilə respublikadaxili siyasi qütbleşməni daha da dərinləndirdi.

Ulu Öndərin Vətəne qayıdışı müstəqillik və demokratiya uğrunda əzəmməli əməkdaşlığından qarşı qızılışın yeni dövrünün başlanğıcını qoydu. Hakimiyətin ona qarşı tacrid siyasetinin nəticəsinde Naxçıvana, özünün dediyi kimi, "tənha ada"ya sıqınmaqla xalqının azadlığı uğrunda mübarizəni davam etdirməyə qərar verdi. Hakimiyət qadağalarına baxmayaraq, xalqın cəmiyyətdəki həllədici tələbi və səsi sayəsində siyasi mübarizənin önünə keçdi.

Naxçıvan Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda demokratik mübarizə ocağına çevrildi. Sovet hakimiyətinin ve yerli iqtidarin SSRİ-nin saxlanması niyyəti ilə keçirəmək istədiyi referendum haqqında qərarın muxtar respublikanın Ali Məclisinin 14 mart 1991-ci il tarixli iclasında rədd edilmesi demokratik mübarizə yolunun nümunəsi oldu.

Moskvada 19-21 avqust 1991-ci il tarixli dövlət çevrilişinə cəhd hadisəsindən sonra imperiya rejimine qarşı ümumxalq mübarizəsi daha da alovlandı. Respublikaların dövlət müstəqilliyinin bərpası tələbləri keskinləşdi.

Moskvanın çoxpartiyalı demokratik sistem yaratmaq adı altında yeritdiyi siyasetin nəticəsində Sovet İttifaqı Kommunist Partiyası leğv edildikdən dərhal sonra, Azərbaycanda da gecikmiş tədbirlərə başlandı. 26 avqust 1991-ci ildə dövlət orqanlarında, müəssisələrində, idarələrində və s. kommunist partiyasının və digər siyasi partiya, habelə siyasi məqsədlər güdən kütləvi ictimai hərəkatların fealiyyətinə xitam verildi. Azərbaycan Kommunist Partiyası isə özünün 14 sentyabr 1991-ci il tarixli XXXIII qurultaya buraxıldı.

27 avqust 1991-ci ildə Ümummilli Liderin siyasi dəstək verdiyi demokratik qüvvələrin tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin növbədən-kənar sessiyası çağırıldı. Dövlət müstəqilliyinin bərpası məsəlesi sessiyanın gündəliyinə daxil edildi. Sessiyada gedən müzakirədən sonra, 29 avqust 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul edildi.

1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası Ali Soveti Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Müstəqillik uğrunda mübarizə özünün mühüm bəhrəsini verdi.

Elan etdiyi hüquqi müstəqilliye nail olmuş Azərbaycan Respublikası imperiyanın 1991-ci ilin dekabrında iflası ilə faktiki olaraq dövlət müstəqilliyini qazandı.

Bu nailliyətin beynəlxalq aləmdə və keçmiş SSRİ-de baş verən tarixi obyektiv proseslərin məntiqi nəticəsi olduğunu vurğulayan müdrik siyasi xadim Heydər Əliyev "müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvəti" olan obyektiv tarxi hadisə kimi dəyərləndirdi. Respublikanın dövlət müstəqilliyinin hüquqi cəhətdən bərpa olunması müstəqil dövlət quruculuğu, beynəlxalq münasibətlər sisteminə integrasiyası üçün böyük perspektivlər açdı.

Müstəqillik elə olunsa da, həkimiyət uğrunda daxili çekişmələr sən-gimədi. Kommunist nomenklaturasını əvəz edən hakimiyət dövrünün ziddiyətləri, dövlət idarəciliyi sahəsində səriştəsizliyi müstəqilliyimizi siyasi burulğanın dibinə çəkməkdə idi. Ölkədəki hərbi-siyasi xaosdan istifadə edən işğalçı Ermenistan torpaqlarımı 20 faizini işğal etdi.

Ümummilli Lider deyirdi: "Müstəqilliyin elə olunması nə qədər çətinidirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətindir..." Bu çətinliyin öhdəsindən gəlmək qüdrətinə malik Heydər Əliyev şəxsiyyətinə ümumxalq inəminin və tələbinin təsiri altında ovaxtıcı hakimiyət Ulu Öndər Kəmək üçün müraciət etdi.

İkinci dəfə respublika rəhbərliyinə yüksələn Ümummilli Lider "Böyük Qayıdış"la müstəqil dövlət quruculuğuna başladı. İdarəetmənin qanunvericilik bazasının yaradılmasından siyasi və iqtisadi islahatlara qədər zəruri tədbirlər paketinin həyata keçirilməsi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərqrar edildi. Ermənistanla atəşkəs nail olundu.

Azərbaycanla ikitərefli müqavilələr, xüsüsilə enerji yataqları ilə bağlı müqavilələrə can atan böyük dövlətlərin və Azərbaycanın milli maraqlarını əulğalasdırıb əzəqqorənlilikən siyasetçi Heydər Əliyev Müstəqil Dövlətlər Birliyinə daxil olmaqla əslində həmin dövlətlərə ciddi təzyiq mesajı göndərdi. Rusiyanın regionlarından sixşədriləşməsini strateji hədəf seçən nəhəng dövlətlərlə başlanan danişqıllar "Əsrin müqaviləsi"nin bağlanması sürətləndirdi. Azərbaycan torpaqları isə hələ de işğal altında qalmaqdır. Lakin birinci dərəcəli faktor - dövlət müstəqilliyi qorunub saxlandı. Siyasi, iqtisadi və hərbi cəhətdən güclənmək üçün vacib tənəffüsə nail olundu.

Əsası Heydər Əliyev tərəfindən qoymuş bu kursun sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilmesi Azərbaycanın cənubi Qafqazda söz sahibinə çevriləməsi, dünya dövlətləri sırasında la-yıqli yerini, Ermənistanla 44 günlük müharibədə böyük tarixi qəlebəni təmin etdi. Mehəz bu siyasi kursun nəticəsidir ki, dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının ildönümü ilə dəfə olaraq respublikanın ərazi bütövülüyү şəraitində qeyd edirik.

Asəf ZAMANOV,  
Azərbaycan Dövlət Pedaqoji  
Universitetinin elm və innovasiyalar  
üzrə prorektoru, professor